

## HEYKƏLLƏR TARİXDƏN SÖZ AÇIR...

Azərbaycanda peşəkar heykeltaraşlığın sürtüli inkişafı XX əsrin əvvəllərindən başlayaraq bu günədək davam etməkdədir. Tarix və mədəniyyət abidesi sayılan heykəllerin hamısı, məhz həmin dövredə məxsusdur. Azərbaycanda ilk peşəkar heykeltaraşlıq əsərlərinin yaradılmasında rus sovet heykeltaraşlarından Yakov Iosifoviç Keylixis və Stepan Dmitryeviç Erzyanın xidmətlərini mütləq qeyd etmək lazımdır. Xüsusiylə de, onların memarlıq ilə heykeltaraşlığın sintezi nəticəsində yaratdıqları monumental nümunələr, təkcə bədii-estetik dəyərine görə deyil, həm də tarixi hadisə olmaq baxımından bu günədə qorunub saxlanır. Respublikada ilk peşəkar heykellerin (K.Marks (1920), M.Ə.Sabir (1922)) müellifi olan Y.Keylixisin yaptığı əsərlərin hamısı dövrümüzə gelib çatmasına lakin onun yetirmələrinin Sabunçu vağzalını milli ornamentlərlə tərtib etməsi

memarlıq abidesinin bədii dəyərini qabardan əsas meyarlardan biri hesab olunur.

\*\*\*

**A**zərbaycanda peşəkar heykəllerin müellifi kimi tanınan "rusiyali Roden" – S.D.Erzyanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Bakıda ilk heykəllər qalereyası yaratmaq ideyası da onundur. Həmin heykəller qalereyasını Erzya Xaqani küçəsi 27 ünvanındaki, mədəncilərin keçmiş "Molokan" bağı üçün nəzərdə tutmuşdu. 1925-ci ildən bu günədək "Xalqlar dostluğu" heykəli istisna olmaqla, "Dartayıçı", "Dəmirçi", "Çəkic vuran" heykəlləri yeni qurulmuş sovet ideologiyasına xidmət göstərirdi. Müasirləri heykeltaraşın bu əsərlərinə yüksək dəyər verərək yazırlar: "Tanınmış heykeltaraşın dəmirdən tökülmüş

bu işləri, təkcə Bakı üçün deyil, bütünlükdə proletar incəsənəti üçün xüsusi dəyər kəsb edir, çünki burada fehlə-neftçinin eməyi təcəssüm olunur".

Məsələ burasındadır ki, 1918-ci ilin 12 aprelində Leninin imzası ilə "Çar və onlara xidmət edənlərin şərfinə ucaldılmış" heykəllerin dağıdılması və Rusiya sosialist inqilabı üçün heykəl layihələrinin yaradılması bareədə" dekret; "abidə" anlayışının yeni məzmunda formallaşmasına da təsir göstərdi. Həmin tarixi şəraitdə sənətkarların bədii texəyyülünü kamil şəkildə reallaşdırıb iləcək, ilk növbədə maddi əsasların olmaması, iştir-istəməz yaradılan əsərlərin



bədii gücünü zəifləirdi. Hətta bəzi sənətşunaslarda "monumental təbliğat planı" istiqamətində dəyərli bədii uğurların əldə olunmaması fikrinə de rast gəlinir. Sənətşunas Cəmile Novruzovanın

qeydi ilə razılışmaya bilmirsən: "Hələ iyirminci illarda respublikada görülen işlərdən çoxu monumental incəsənətin qarşıya qoyduğu tələblər nöqtəyinənəzərindən çox vaxt kifayət qədər kamil və bitkin" deyildir? Bunun başlıca səbəbi isə, bütün digər sənət əsərləri kimi, heykeltaraşlığın da əsas təzahürlərləndən biri olan faktura problemiydi. Yuxarıda qeyd etdiyimiz kimi, maddi imkanların zəifliyi ucbatından "monumental təbliğat planı" üzrə yaradılmış heykəllerin, demək olar ki, hamısında beton, gips kimi materiallardan istifadə olunurdu ki, bu da yaradılan heykəlli bədii kamillikdən xeyli uzaqda

saxlayırdı. Bədilik, estetiklik də bu effektin məzmunundan doğur. Belə ki, bədii mündəricə fakturanın məxsus olduğu texniki imkanlara cavab verməli idi. Beləliklə, vaxtı ilə "monumental təbliğat planı" üzrə yaradılmış heykəllerin bədii-estetik dəyəri mübahisə doğursa da, hər hansı şəklində Erzyanın yaratdığı heykəller qalereyasını tarix və mədəniyyət abidesi kimi saya-hesaba almamaq qeyri-mümkündür.

\*\*\*

Azərbaycanda peşəkar heykeltaraşlığın tarixi əhəmiyyət daşıyan digər nümunələrindən biri Pyotr Sabsayın (1893-1978) M.F.Axundovun xatirəsinə həsr etdiyi heykəldir. Bakının üçbucaklı konfiqurasıya planına malik kiçik, eyni zamanda rahat bağçalarından birinde qoyulan bu tarix və mədəniyyət abidesi həqiqətən yüksək bədii dəyərə malik sənət əsəridir. Heykəlin bədii dəyərini təhlil edən sənətşunaslar C.Novruzova və eləcə da C.Veymarn bu əsərin tarix və mədəniyyət abidesi kimi muzeşünaslıq kontekstində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edirlər. Heykəlin bədii dəyəri onun bitkin bədii kompozisiyası, bədii elementlərin kamilliyyi ilə izah olunur. Başqa əlamətləri ilə

yanaşı, heykəl figurunun tuncdan, postamentin qranitdən hazırlanması da bədii-tarixi əhəmiyyət kəsb edən cəhətlərdən sayılır. M.F.Axundov heykəlinin bədii-estetik dəyərini gücləndirən amillərdən biri də onun etraf mühitlə üzvi şəkildə uyuşmasıdır. Bu estetik mühit, həm də heykəl-abidənin dərki üçün də əliverişli şərait yaradır. Heykəlin mikroansambldakı roluna böyük əhəmiyyət verən tanınmış sənətşunas B.V.Veymarn ötən əsrin 70-ci illərində belə yazardı: "Təxminən əlli il bundan əvvəl qoymulmuş M.F.Axundov heykəli onu seyr edənlərə bənzərsiz emosional əhvali-ruhiyyə bəş etməklə, bu günün özündə belə gözəl baxılır".

H.Hegel estetikaya həsr etdiyi mühəzirələrində incəsənətin bir növü kimi heykeltaraşlıq əsərinin mühitdə yaratıldığı bədii-estetik dəyərdən bəhs edir: "Heykeltaraşlığın yaratdığı obrazla ətraf mühit arasında müstəsna əlaqə mövcuddur. Heykəl, yaxud heykəl qrupunu, bu bədii əsərin harada yerləşəcini nəzəre almadan hazırlanmaq mümkün deyil. Heykeltaraşlıq əsərini qurtarın, sonra onu harada yerləşdirmək haqqında düşünmək olmaz. Yadda saxlamaq lazımdır ki, şəhərərdə heykeltaraşlıq abidələri meydan,




başlayaraq Fuad Əbdürəhmanov, Cəlal Qaryagdi, Ziver Məmmədova, Ömrə Eldarov, Tokay Məmmədov, İbrahim Zeynalov və diger sənətkarların yaratdıqları heykəllər, məhz bədii səciyyəsi, estetik məzmununa görə, neinki milli, eləcə də sovet heykəltəraşlığının inkişafında mədəni-tarixi hadisə kimi yüksək dəyərləndirilir. Fuad Əbdürəhmanovun Firdovsinin "Sahname"si mövzusunda yaratdığı "Ox atan" kompozisiyası (1934), Gəncə və Bakıda Nizami Gəncəvinin, "Azad qadın" (1951), Səməd Vurğunun (1957) heykəlləri, Cəlal Qaryağının Mirzə Ələkbər Sabir görkəmləri siyasi-ictimai xadim Nəriman Nərimanov, ilk milli heykəltəraş Ziver Məmmədəvanın bəstəkar Üzeyir Hacıbəyov, Ömrə Eldarovun (Tokay Məmmədəvə birgə) Məhəmməd Füzuli, şairə Xurşud Banu Natavan (1960) heykəlləri Bakı şəhərinin heykəllər qalereyasına xeyli zənginlik, yüksək məzmun gətirmiş oldu. Adları çəkilən heykəlləri sənətşünaslıq kontekstindən təhlil edən mütxəssislər bunların her birinin bədii dəyerini qabartmaqla bu meyarlar fonunda estetik mahiyətə varmağı da unutmayışlar. Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi ekspozisiyasında saxlanan "Ox atan" adlı ilk dairevi heykel

küçə kompozisiyasının tamamlanmasında əhəmiyyətli rol oynayır. Şəhərin bədii-estetik görkəmi, həm də o məkana məxsus müxtəlif tarixi dövrləri özündə tacəssüm etdirən monumental heykellərdə təzahür tapır".

\*\*\*

Azərbaycanın ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasında milli heykəltəraşların əsərləri müstesnalıq teşkil edir. Artıq öten əsrin 30-cu illərindən



kompozisiyanın bədii dəyerini sənətşünas Cəmile Novruzova bələ dəyərləndirir: "Ox atan" kompozisiyası... yayın ipini çəkməyə hazırlanan güclü kişi bədən plastikasının ötürdüyü daxili gərginliyi, dinamikası ilə insani valeh edir... hərbçi figurunun kompozisiya quruluşunu, geyimini, hərəkətlərinin səciyyəsini heykəltəraş Azərbaycan miniatür rəngkarlığını dərinləndən və incəliklə hiss etməklə yaratmışdır".

Bakı şəhərinin simasına özəlik gətirən Nizami Gəncəvi, Məhəmməd Füzuli heykəl abidələri üzərində xüsusi dayanmaq

lazıdır. Ayri-ayri sənətkarlar tərəfindən yaradılmış bu heykəllər, heç şübhəsiz ki Azerbaycan paytaxtının simasını öne çəkməkdə xüsusi məna kəsb edir. Portret janrında yapılmış bu heykəllerin bədii dəyərini artıran bir amil de zəngin bədii detalların köməkliyi ilə düzgün və maraqlı formanın tapılmasıdır. 1943-cü ildə keçirilən sərgi müzakirəsində heykəltəraş F. Əbdürəhmanovun söylədiyi: "Əserin bədii səviyyəsi, onun təsir qüvvəsi formanın xarakterindən, məzmunu uyğun dərəcəsində asılıdır" fikri öz ifadəsini hazırlı heykəllərin timsalında aydın şəkildə biruze verir. Nizami Gəncəvi heykəlinde aynı-ayrı detallardan bəhs edən sənətşünas C. Novruzova abidənin bədii dəyərini daha da qabardır: "Abidə ciddi, klassik üslubda işlənmişdir. Nizamının simasında, figurunda, qədd-qəmətində müdriklik və böyüklik oxunur. F. Əbdürəhmanov klassik heykəltəraşlıq ənənələrinə əsaslanaraq, bütün heykəltəraşlıq formalarının sanballı və ahəngdar çıxmasına nail ola bilməsidir".

Heykəlin möhtəşəmliyini artıran digər cəhət abidənin kompozisiya və ideyası ilə uyğun məkanda qoyulmasıdır. Memarla (M. Hüseynov) heykəltəraşın birgə düşüncə məhsulu kimi Nizami Gəncəvinin heykəli meydandan bütün ansamblını bütöv və bitkin



bir şəkələ siğdırır. Bu ansambl estetik cəhətdən təsirləndirən bir qüvvətli amil də, bu heykəlin şairin öz adını daşıyan Azərbaycan Milli Ədəbiyyat muzeyi və onun evyandasında şairdən sonra yazib-yaratmış ədiblər (M.Füzuli, X.B.Natəvan, M.P.Vaqif, C.Cabbarlı, C.Məmmədquluzadə) sanki canlı ünsiyyətidir.

Bakının gediş-gelişi gur olan meydanlarından birinde ucaldılan uca qranit postament üzərindəki şairin tuncdan tökülmüş altimetrik figuru ona biganə

qalmış imkan vermir. Xüsusilə, postamentin yönülməmiş bütöv qranit parçasından hazırlanması və onun da sağ və sol uclarının "Leyli-Mecnun" təsvir relyefləri ilə bəzədilmişsi forma axtarışının uğurlu nəticəsi olmaqla məzmunu üzvi şəkildə tamamlayır. Sənətşünas N.V.Voronov heykəlin bədii dəyərini belə ifade edir: "Faciəvilik, çarasızlıq əhvali-ruhiyyəsi mimikadan çox, şairin duruşunda öz bədii ifadəsinə tapmışdır və bu heykal müəlliflərinin ən böyük uğurlarından biri sayılır, çünki monumental heykəltəraşlıqdə ümumi vəziyyətin, yalnız detallarla deyil, həm də əsas etibarla, "böyük formada" ötürülməsi vacibdir". Heykəltəraşlıq abidələri, həm düşündürücü, həm maarifləndirici-terbiyəvi, həm də insanda estetik hiss və həyəcan doğuran fenomen kimi qəbul edilir. Bütün bu əlamətlərin hamısı bütövlükde heykəltəraşlıq abidələrinin muzeyşunaslıq kontekstini daha da qabardır. Bütün hallarda sənətdə və o cümlədən heykəltəraşlıqdə bədii dəyər aparıcı rol oynayır...